

## (Hekayə)

*İvan Bodrovla Fyodr Qolubkin yola çıxmışdır. Onlar bir kənddən, qapıbir qonşu idilər, ikisi də bu il, pasxaqabağı orucluqdan sonra evlənmışdır. Aprel ayında onlar birlikdə Moskvaya, daşyanan İsləməyə getmişdir, indi isə tikintinin yiyəsindən ot biçmək üçün evə getməyə icaza almışdır.*

*Dəmir yolundan qıraqa çıxıb 40 kilometrə yaxın yol getməliyidilər, ancaq belə bir uzun yolu lap ayaqla yerimaya öyrəncəli olan İstanilan kişi də bir gündə gedə bilməzdidi.*

*Onlar özlərini yorub əldən sal-mamaq üçün yavaş yeriyirdilər. Gün çıxmamışdan yola düşməsdilər, indi isə gün artıq günorta yeri-nə çatmağa az qalmışdı. 15 kilo-metrən bir az çox yol gedəndən sonra yorulmuş ayaqlanna bir az dincilik verməyi düşünməyə başla-dilar, hava da getdikcə daha qız-mar, bürkülü olmağa başlamışdı. Ancaq yan-yöryəyə göz gəzdirəndə kölgəsində daldalanıb, yemək ye-yib dincələ bilmək üçün ot qotmanı təpa bilmədi-kərindən hələ dayanmaq istəmirdilər, kölgənəcək axtara-axtara gedər, öz aralannıda qız-ğın danışırıdlar.*

— İvan, de görək evə nə aparırsan? — Fyodr soruşdu.

— Ağadan üç dənə beşlik aldım, işi qurtaranda donluğumdan çıxa-caq. Bir beşliyi, sözün düzü, Moskvada ev üçün bir az ayın-oyun almağa dağıtdım getdi, iki beşliyi eve aparıram.

— Mən də elə sənin kimi, iki dənə beşliklə neynəmək olar axı?

— He, özün də ye, evi de dolan-dır, hamısı bunun içindədir, çatdır-görüm necə çatdırırsan, atam da bir yandan üstümə ismariş göndərib deyir, hansısa köhnədən qalma bor-cumuz var, dirənib isteyirlər. Apardığımın da hamısı ona gedəcək.

— Bizim unumuz taxil biçinini kimi çatmayacaq. Ot çalımıdır, büt-tün günü qol fırladırsan, yaxşı işle-yə bilmək üçün gərək nəsə yeyə-sən də. İşə bax a, heç nəyimiz yoxdur, nə çörəyimiz, nə duzumuz var, ancaq yene də özümüzü adam sa-yırıq. Bizimkiler də belə deyirlər: daşyonansınız, Moskvada işleyirsiniz, sizin gərək eliniz pulla oynasinq Ancaq heç inanmırıam, bu ged-işlə payızacan evə gözədəyər bir pul gəti-rə bilək!

— Yer üzündə bizim bu kəndçi-likdən də ağır bir yaşam yoxdur! Bundan o yanası olmur.

— Elədir!

Yolcular köks ötürüb, bir az susqunluq içinde yol getdilər.

— Görəsən indi bizimkiler ney-ləyirlər? — yene də Fyodr danışığa körpü saldı.

*Neylayacaqlar! Səhər çayını içən kimi, peyin daşımaq, yer sür-mək, əkin yerinə dırıqlamaq, toxum sapmak, bütün yayı torpağın başına dolanırlar, yənə də bir parça çörək yiyesi ola bilmirlər. Son üç il-də də, ya daşqın olur, ya quraqlıq, ya da dolu düşürg Deyəsan Tann da bizzən üz döndərib!*

— Mənim dərdim isə, ay qardaş-heç açıb deyiləsi deyil. Kəndin kov-xası mənim Dunkama göz dikib; addimbaşı yoluñu kəsir, əla almaq istəyir. Elçilərdən sovgat göndə-rir; atamın da gözünün odunu almaq üçün, kişiyə qara yaxıb üç gürülüyüñə soyuq zırzəmiyə atdinb-miş.

— Ona heç kimin gücü çatmır! Yoxsa, bildir Matrenka Proxorovanın necə öldüyünü unutmusan? Onu da bu kovxa elədig Ha dözdü, dözdü, sonra dayana bilməyb özü-nü asdıg.

— Bizim üçün çox çətindir, ancaq arvadlar bizzən də pis gündədir. Biz heç olmasa Moskvaya da gedə bilirik, dünyani görürük, arvadlar haranı görür? Qalıblar evde,

dörd divarın arasında, ele bil qan-dallayıb salmışan qazamata. Əl-ayaqları yayın qızmarında işləmek-dən quryub ağaca dönüb; üzleri qap-qara kösəvə dönüb, lap çekmə boğazı kimi qırışib qalıb, insana da oxşamırlar. Bu yandan da yerindən duran onları üstüne ayaq alır, dö-yülüb söylürlərg

— Fedya, deyirəm, gəl bir mahni oxuyub dərdimizi dağıdaq!

Mahni oxumağa başladılar, ancaq bir yandan dərə, bir yandan da yorğunluq güc gəldiyindən oxuya bilmədilər, yarımcıq saxladılar.

— İvan, çoxdandır səndən so-ruşmaq isteyirəm, bilmirsən, o Doğruluq deyilən şey harada olur? — Fyodr soruşdu.

— Ele mən özüm də bunu adamlardan çox soruştum: o Doğruluq dediyiniz şey harda olur, onu harada axtaraq? Moskvada bir gənc ağanın mənə deməsine görə, Doğruluğu qırıq arşınlıq quyunun di-binde gizlədiblər.

— Ele şey olmaz! Yoxsa bizim arvadlar onu indiyə kimi sənəkə, suqarışiq dartib quydandan çıxarmış-dilar. — Fyodr sözü gülməye saldı.

— Bilirom, o ağa balası məni ele salmaq üçün belə deyirdi. Onlara nə var! Onlar üçün Doğruluq olma-dan yaşamaq daha yaxşıdır. Bizim isə qarnımızı yalanla o qədər doyu-rublar, daha ürəyimiz götürür, quismaq isteyirik.

— Qocaların deməyinə görə, Yeremey baba hələ keçmiş ağanın çəğində Doğruluğu axtarıbmış; görürsən, Doğruluğu axtarmaq onu necə sıñıq-salxaq eleyib yorğan döşəyə salıb.

— Keçmişdə Doğruluğu axtar-anlar çox olubdur; yaşamaq da onda çox ağır olub, üstəlik kişilərin Doğruluq üçün ürkələri ağıriyirmiş.

Biyara işləmekdən neçələri ölüb gedibmiş. Çölde ölüm, evde ölüm, addimbaşı ölümğ Bayram günləri kəndlə gəlmiş kilsəyə, ora-da bütün divarlar Doğruluq yazı-libmiş, ancaq onu divardan necə qoparıb özünlə aparasan?

— Düz deyirsən, Doğruluğu di-vardan necə qoparasan? Kəndlə kimdir? O, görür, ancaq gördüyündən heç nə anlamır. Biz qara ca-maatiq, qaragünlüyük; dua elemə-

yimiz də, bilirsən də necədir, köks ölüb, ağlamsınıraq: Ulu Tanrı keç-günahımdan! — qurtardı getdi. Düz-gün dua eleməyi də bacarmıraq.

— Keçmişdə dünyanın dərdini çəkən kişilər olub. Yeri geləndə yığ-ışışib Peterburqun da üstüne gedib-lər, oradan da lap katorqayacang

— Kim nə deyir-desin, keçmişdə Doğruluqla bağlı durum indikin-den yaxşı olub. Kişilər Yalana uyan-uşaqlarının dərsini verər, Doğruya yönəldərmışlar. Bunu mənə atam danışib: Yeremey baba çox ürkəli

Kişi olub, dünyani düzeltmek üçün çalışmış! İndi de görürsən, o boy-kaşı sobanın üstündə uzanıb qa-

## Mixail Saltikoy-Sedrin

lib, ayağa da dura bilmir; ancaq de-yirler o çağılarda, Yeremey baba çox adamın ruhunu Doğruluğu tap-maşa yönəldə bilibmiş! Ancaq indi ona qulaq asanı var?

— Deyirler, Yeremeyin sözünə qulaq asmayandan sonra yaşamaq çox yüngülləşib. İndi Doğruluq ki-min nəyinə gərekdir axı? İndi hara gedirsən, yiğincəq olsun, meyxana olsun, her yerde bir düşkünlük var

— Qabaqlar mənliyimizi ağalar alçaldardılar — indi isə özümüz kö-nülli olaraq, bu meyxanaçıların, başqa firıldaqcıların önündə alçalı-riq. İndi bütün kəndlər firıldaqcılar doluşublar: xristianların mənliyini alçaldılar, üstəlik də artıq adamları bu çal-çağır içində keçən pozğunluqlara alışdırıblar.

*Götür elə o Vasili İqnatyevi — xristian qanını içməklə gör özünə nə saray ucaldıb. Evinin damını da qırmızı kirəmitlə örtüb, neçə kilometr əzaqdan adamın gözünə girir;*



— Yox, mən onu axtaracağam, — deyə o dilləndi. — Kəndə çatan ki-mi Yeremey babanın yanına gedəcəyəm. Ondan Doğruluğu necə axtarmağı yerli-yataqlı soruşub öyre-nəcəyəm.

— Onun sənə danışlığı, necə tutuqlanıb döyülməyindən, dustaqlıqda nələr çəkdiyindən olacaq, de-

— Mən axtarib tapacam o Doğruluğu, tapacam!

— Ancaq mən ele bilirem, sən heç ne tapa bilməyecəksən, bizim üçün heç yerde Doğruluq yoxdur; bilirsənmi, görünür həle vaxt yetiş-meyib! — İvan dedi. — Sən belə şey-lerle başını qatınca, yaxşısı budur, gələn iləcən yetəcək qədər çörəyi necə tapacağını düşünəydim.

— Hardan tapacağıq, yenə də o Vasili İqnatyevin ayağına gedəcəyik, baş endirib çörək dilənəcəyik! — Fyodr qasqabaqla dedi.

— Eledir, çörəyi ondan borç gö-türeşiyik; çalınan otun da ondanbi-rini borç faizi yerinə ona verəsiyik! Sonra atam da qayıdış deyəcək: sən, bu nədir arvadına paltar alımsan, qarnından da kəsəmeli olsa, bu ilin bugdasını almağa pul topla-malısan.

— Aclığa da, soyuğa da dözbü, ele hər il deyirik: gələn il yaxşı olacaq hanı o yaxşılıq, niyə gəlib çıx-mır? Görünür, bu Yer üzündə Doğruluq deyilən şey heç yerli-dibli yox imiş! adamlar boş yerə yanşayırlar: "Doğruluq, Doğruluq", hardadır o Doğruluq!

— O günləri, Moskvada bir ruha-nı ilə danışram, qayıdış mənə deyir: "Doğruluq — bizim üreyimizdədir; doğruluqla yaşayın, onda hamı üçün yaxşı olacaq".

— Görünür sənin o tanış ruhani-nın qarnı toxdur, ona görə də belə yekə-yekə danışır.

— Ola bilsin də, pullu adamlar ona yaxşı el tuturlar. Baxırsan sadə bir adamdır, ancaq ele gözəl sözər danışır, adəmin ağızı açıla alır. Görünür onun günü yaxşı keçdiyindən başqalarının nələr çəkdiyi beynine batırı.

Danışığın bu yerinde onların qarşısına yarıçürümüş, üstüne yol göstəricisi yazılış direkt çıxdı, onun üstündə yazılın bu sözleri güclə oxumaq olurdu: Moskvadan 20 kilometr, Rudak stansiyasından 3 kilometr.

*Yolcular yoldan qıraqa çıxıb, yaxınlıqdakı, keçən ildən qalma ol-duğu bilinən ot qotmanın kölgə-sində oturdular.*

— Görürsən də necə adamlar var, — İvan ağac lifindən toxunmuş ayaqqabılarnı çıxaraq deyirdi, — bızdə inəklər evin üstünün külesini de yeməyə başlayıblar, bunun isə hələ keçənləki otu da qurtarmayıb.

— Oturub qalyanaltı eləməyə baş-ladılar; su qabını ortaya qoyular, çantadan çörək çıxarıb doğradılar — bu da sənə günorta yeməyi. Yeməkdən sonra qotmandan hərəyə bir qucaq ot götürdülər, altıanna sərib uzandılar.

— Sən bir bu ənginliyə bax, ay Fedya, — İvan əsnəyərək, əli ilə göz işlədikcə uzanan düzənliliyi göstərdi, — ucu-bucağı yoxdur! Burada hamiya yer çatar, ancaq biz...

## Yolüstü səhbət



yırlar onu Sibir sürgün eləmək isteymişlər, ağa qoymayıb, götürüb ona meşəbəyiliyi tapşırıb, ancaq, nə o meşədən qıraqa çıxa bilmiş, nə də kimse onun yannına gedə bilmiş, meşənin içində bir gecə qonduda yaşayırımdır. Sən yaxşısı onun yanına getmə, özünü işə salarsan!

— Yox gərək gedəm. Götür elə Dunkanın başına gələni: evə çatan kimi hər şeyi açıb necə var mənə danışacaq! İndi sən demək isteyirsin, mən də bu yaramazın işdəklərinə qulaq asıb, direk kimi durub dayanımlıyam, hə? Yox, bu işdə deyəsen kiminsə başı gedəcək. Mən o süləncek köpəyin bağırşığını ayaqlarına dolayacağam!

— Yaxşı görək bir! Doğruluqdan danışib qurtardıq, indi də bağırsaq tökməye başladın. Sənə bu Doğruru olacaqdır? Bilirsənmi belə Doğruluğa görə sənin başına nə oyun açaclarlar?

— Ne bilişər, qoy eləsinər. Yoxsa demək isteyirsin, o alçağı başlı-başına buraxım ne bilir eləsin? Yeqor Petroviç buyurun: menim Dunkam sizin qulluğunduzda həmişə ha-zırıbg Yox, bu işə son qoymaq gərkdir! Men Doğruluğu tapacağam, sonra da qoy nə olacaqsə olsun!

— İsti lap adəmin beynini qay-nadır! — İvan bunu deməkə sözü yan salmağa çalışdı. — Bir az qabaqda kənd var, ora çatmamış yol qıraqında yoluñunu uzunuşunu göstərən bir direk var, necə deyirsən, burada göldə dincəlek, yoxsa özümzü orə çatdırıq!

Ancaq Fyodr necə özündən çıxmışdisa ovunmaq bilmirdi, var-sesi ilə qışkırrırdı:

Səhifəni hazırladı: Emil Rasimoğlu